

**LÖK-QARABAĞ STRUKTUR-FORMASIYA ZONASININ
PLAGIOQRANIT-PLAGIORIOLIT VULKANO-PLUTONİK
KOMPLEKSLƏRİNİN FORMALAŞMALARININ
GEOLOJİ-GEODİNAMİK VƏ PETROLOJİ XÜSUSİYYƏTLƏRİ**

K.A.İMAMVERDİYEVA, R.Ə.ŞƏMIYEV

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin

Dövlət Geoloji informasiya fondu

Bakı Dövlət Universiteti

kaam@mail.ru, Ruslan.shamiyev@bsu.edu.az

Məqalədə Lök-Qarabağ struktur-formasiya zonasının Mezotetis okeanının Erkən Yura vaxtı baş vermiş subduksiya prosesi nəticəsində formalaşlığı əsaslandırılmışdır. Eyni zamanda Triasın sonunda Yuranın əvvəlində Pançey-2 materikinin destruksiyaya uğraması nəticəsində Şərqi Avropa və Qondvana plitələri bir-birindən ayrılmışlar. Şimal istiqamətli subduksiya prosesi nəticəsində Mezotetisin şimal sərhədi boyunca Erkən Bayos yarusundan başlayaraq intensiv, yetgin adalar qövsünü xarakterizə edən vulkanizm prosesi başlamışdır. Erkən Bayos yarusuna qədər isə Qarabağ-Lök-Pont yetkin adalar qövsünün təməl, yaxud bünövrə süxurları 200-250 m qalınlığında bazal konqlomeratları ilə örtülür. Onların üzərində isə 180-200 m qalınlığında ritmik növbələşən xırda dənəli qumdaşları və gil sıstılərinin yerləşdiyi təsvir olunur. Bayos yarusu vaxtında isə qismən qeyri-uyğunluq saxlanılmaqla bimodal – yaxud diskret bazalt-andezibazalt-riolit kompleksləri formalaşlığı göstərilir. Filizləşmə mis-porfür təbiətli olub, Üst Yura yaşı vulkanizm və plutonizmin hidrotermal məhlullarının plagiograniitlərə və riolitlərə termiki təsiri nəticəsində əmələ gəldiyi əsaslandırılır.

Açar sözlər: plagiograniit, plagiotoriolit, Atabəy-Slavjanka, Lök-Qarabağ

Lök-Qarabağ struktur-formasiya zonası Ə.Şəlibəylinin (1996), R.N.Abdullayevin (1963) və M.İ.Rüstəmovun (2018) tədqiqatlarına uyğun olaraq, Kiçik Qafqaz meqaantiklinorisinin cənub-şərq və şimal-şərq yamacları boyu, Araz çayından başlayaraq şimal-qərb istiqamətində Xram çayının dərəsinə qədər izlənilir. Bu zona qövsvari formada, yəni cənub-şərqə ümumi Qafqaz istiqamətində, şimal-şərqə və şimal-qərbə öz izlənmə istiqamətini bir qədər enlik dairəsinə doğru qövsvari formada dəyişir. Lök-Qarabağ struktur formasiya zonası Xram çayının dərəsindən başlayan davamı isə enlik dairəsi boyunca xırda fasılələrlə Pont dağlarına qədər davam edir (şəkil 1). Təqdim olunmuş sxematik geoloji xəritədən göründüyü kimi bu zonanın qövsvari formada olmasına yəqin ki cənubdan şimala doğru hərəkət edən Ərəb plitəsinin təsiri olmuşdur (Panov, 2013).

Qeyd olunduğu kimi, təsvir olunan bu struktur “Mezotetis” okeanının

şimal-şərq və şimal təmaslarında mövcud olan subduksiya zonasında forma-laşmışdır. Zonanın geoloji quruluşunda əsasən Üst Paleozoy və Mezozoy yaşlı metamorfik, maqmatik, vulkanogen-çökmə və çökəmə səxur kompleksləri iş-tirak edirlər (şəkil 1). Bünövrə, yaxud “substrati” təmsil edən paleozoy yaşlı metamorfik səxurlar əsasən zonanın şimal-qərb davamında, yaxud daha çox qalxmış hissələrində, dərin erozion çay dərələrində (Əsrik, Həsənsu, Xram çayları, Lök massivi və s.) müşahidə olunur. Həmin dərin erozion kəsilişlərdə iştirak edən metamorfik səxurlar tərkibcə mikroqneyslərdən, muskovit-kvars, qrafitləşmiş muskovitli şistlərdən, serisitli şistlərdən, bəzən isə aktinolitli şistlərdən və s. ibarətdirlər.

Aparılan mütləq yaş tədqiqatlarına görə (R.N.Abdullayev, 1969, D.M.Şenqelia, 2005, Q.T.Vaşakidze, 1999) bu bünövrə massivləri Üst Hersin yaşlı hesab olunurlar. Onların üzərində kifayət qədər qalınlığa malik olan (120-250m) qeyri-uyğun yatımlı bazal konqlomeratları yerləşirlər (R.H.Abdullayev, 1963). Bazal konqlomeratları göstərilən kəsilişlərdə öz növbələrində Alt Yura-nın (Leyas mərtəbəsi) Bayos yarusunun çöküntüləri ilə qeyri-uyğun örtülürlər. Məhdud yayılan çöküntülər litoloji tərkiblərinə görə qumdaşlarından, gil şist-lərindən, məkanca az yayılmış mergellərdən və əhəngdaşlarından ibarət olmaqla Hettanq, Sinyemur, Plinsbax və Toar yaruslarına uyğun gəlirlər. Bunnarla yanaşı Paleozoy yaşlı metamorfik şistlərin üzərində transgressiv yatan ba-zal konqlomeratları şərti olaraq Hettanq yarusuna aid olunur. Eyni zamanda əksər kəsilişlərdə Perm, Trias çöküntüləri iştirak edirlər və Leyas mərtəbəsinin qalınlıqları ortalama 200 metrə çatır.


Bu kəsilişdə Toar yarusunun üzərində Aalen yarusunun çöküntüləri uyğun yatırlar və litoloji tərkiblərinə görə narın dənəli qumdaşlarından və on-larla növbələşən – argillitlərdən ibarətdirlər, ümumi qalınlıqları isə 120 metr-dən çox deyildir. Amma Aalen yarusunun çökəmə səxur kompleksləri də öz növbəsində Bayos yarusunun vulkanitləri ilə qeyri-uyğun örtülür. Bayos vulkanizmi Lök-Qarabağ struktur formasiya zonasında iki mərhələdə baş vermişdir. Birinci mərhələdə kifayət qədər qalınlığa və fasiya müxtəlifliyinə malik olan bazalt-andezibazalt kompleksi formalaşmışdır. Bu kompleks əsasən Şəm-kir, Murovdağ, Göy-göl; şimali-qərb istiqamətində isə Şəmsəddin və Allah-verdi antiklinorilərinin mərkəzi hissələrində fərqli qalınlıqlarda iştirak edirlər.

Qeyd etməliyik ki, Erkən Bayos kompleksi əsasən effuziv-piroklastik fasiyada təmsil olunmaqla Murovdağ silsiləsinin şimali-qərb cinahından başla-yaraq həmin istiqamətdə Lök və Xram kristallik massivlərinə qədər dəyişkən qalınlıqla izlənilir. Amma həmin vulkanitlər adları çəkilən massivlərdən enlik dairəsi, yaxud qərb istiqamətində qalınlıqları dəyişməklə, Pont dağlarına qədər davam edir.

Bayos vulkanizminin ikinci mərhələsində kvarslı plagiotorit (kvars plagioporfir) kompleksi formalaşmışdır. Bu kompleks Lök-Qarabağ struktur for-masiya zonasında Bat və Bayos yaruslarının stratigrafik sərhədlərini müəyyən etməkdə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu vulkanitlər əksər hallarda Er-

kən Bayos yaşılı vulkanogen kompleksin səxurlarını uyğun örtərək, kifayət qədər qalınlığa malik zolaq formasında Murovdağın qərb yamacından başlayaraq Xram çayının dərəsinə qədər izlənilir. Relyefdə, xüsusilə dərin erozion çay dərələrində olduqca aydın formada sütunvari formalar əmələ gətirirlər. Bu effuzivlərin intruzivləri eninə qırılmalarla uzununa qırılmaların kəsişdikləri sahələrdə yerləşmişlər.

Kvarslı plagioklazlı riolitlərin lava örtüklərinin kifayət qədər qalın ($\approx 700\text{m}$) hissəsi Zəyəm, Əsrik, Axınca çaylarının dərələrində müşahidə olunur. Üst Bayos vulkanizmin intruzivləri tədqiqat sahəsində Atabəy-Slavyanca, Gilanbir, Mehrab, Göydəğ və s. çıxışlarla təmsil olunmuşlar (şəkil 1). Onlar bir qayda olaraq Erkən Bayos vulkanitlərinin içərilərində yerləşməklə onlara termiki təsir göstərmişlər. Termiki təsir əsasən təmas zonalarında kvarslaşma, kaolinləşmə, hematitləşmə kimi müşahidə olunur. Lök-Qarabağ struktur formasiya zonasının əksər birinci struktur vahidlərinin tərkiblərində Bat yarusunun vulkanitləri və vulkanogen-çökmə, eləcə də çökmə səxur kompleksləri iştirak edirlər. Eyni zamanda vulkanitlərin subvulkanik fasiyaları da geniş yayılmışdır.



Şək. 1. Atabay-Slavyanca plagiqraniit intruzivinin geoloji sxematik xəritəsi
(V.C.Ramazanovun materialları əsasında tərtib olunmuşdur).

Şərti işaretlər: 1 – müasir çöküntülər; 2 – üst yura, oksford-kimmeric yarusu (J_3O-K_m): qumlu, orqanogen mənşəli əhəngdaşları; 3 – orta yura, bat yarusu (J_3bt), andezitlər və onların tufları; 4 – orta yura, üst bayos yarusu kvarslı plagioporfirlər və onların müxtəlif tufları; 5 – orta yura, alt bayos yarusu andezitlər, bazaltların piroklastları; 6 – üst yura yaşılı intruzivlər (J_3-K_1) qabbroidlər, kvarslı dioritlər; 7 – üst yura yaşılı, qranodioritlər, dioritlər, kvarslı dioritlər (J_3); 8 – orta yura yaşılı üst bayos yarusu, plagiqraniitlər; 9 – orta və üst yura yaşılı daykalar; 10 – lamprofirlər; 11 – kvarslı dioritlər, kvarslı diorit-porfiritlər; 12 – törəmə kvarsitlər

Xüsusi qeyd etməliyik ki, Bat yarusunun məkanca ən geniş yayılmış sahəsi Laçın, Qarabağ və Murovdağ antiklinoriləri hesab olunur. Burada onların qalınlıqları 2000-2640 metr arasında dəyişir. Fasial analizə görə vulkanogen-çökmə, piroklastik, lavabrekçiya tipləri qismində iştirak edirlər. Bunların vulkan mərkəzləri isə Bəzirgan, Noybaşı, Sağsağan, Kiçik Koroğlu, Damı, Xaçınçay və s. kimi çıxışlarla təmsil olunmuşdur. Amma Şəmkir antiklinorisinin Əsrik və Axınçaçay kəsilişlərinin şimal-şərq qanadında Üst Bayos yaşlı vulkanogen-çökmə süxur kompleksin qalınlığı olduqca azdır, hətta bəzən iştirak etmir.

Lök-Qarabağ struktur formasiya zonasının Kellovey-Oksford yaruslarının çöküntüləri normal çökmə və məhdud miqdarda tufogen çökmə fasiya ilə iştirak edir. Əsasən antiklinorilərlə sinklinorilərin kəsilişlərində rast gəlinirlər. Kimmeric yarusu əsasən vulkanitlərdən və onların intruzivlərindən ibarətdirlər. Bunlar da antiklinorilərlə sinklinorilərin qovuşduqları sahədə yayılmışlar. Nəhayət, Titon yarusu tədqiqat sahəsinin cənub-qərbində yayılmaqla əhəngdaşlarından ibarətdirlər.

Təqdim olunmuş geoloji təsvirdən göründüyü kimi, plagiogranit-kvarslı plagirioriolit vulkano-plutonik assosiasiyanın diferensiatları Lök-Qarabağ struktur-formasiya zonasının Murovdağ, Goy-göl, Şəmkir, Allahverdi antiklinorilərinin geoloji quruluşlarında iştirak edirlər. Plagiogranit intruzivləri Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir, Şəmsəddin, Allahverdi antiklinorilərinin Erkən və Üst Bayos yaşlı vulkanitlərinin içərisində lakkolitə oxşar, lay formalı çıxışlarla təmsil olunmuşlar. Onların sırasına Atabəy, Gilanbir, Göydağ, Mehrab, Axpət çıxışları daxildir. İntruzivlərin təmas zonalarının bəzi hissələrində isə intensiv kaolinləşmə qeyd olunur. Həmin intruzivlərin təmas süxurları kvarslı-plagioklazlı riolitlərdən ibarətdir, hansılar ki, intensiv törəmə proseslərinə məruz qalmışlar. Amma qeyd olunduğu kimi, süxur əmələgətirən mineralların miqdari dəyişməsi süxurların petrografik adlarına təsir edir. Bu mənada kvarsın azalması, plagioklazın qismən artması riolitlərin riodasitə, yaxud dasitə çevrilməsinə səbəb olur.

Effuziv turş vulkanitlərin içərisində riolitlər tam üstünlük təşkil edirlər. Onlar makroskopik olaraq qəhvəyi-boz, sarımtıl-boz rəngli süxurlar olub, həmin rənglərin fonunda şəffaf kvars dənələri və qəhvəyi boz rəngli turş plagioklaz möhtəviləri adı gözlə seçilir. Ancaq həmin süxurlar dasit və riodasitə keçərkən iri şəffaf kvars dənələrinin miqdarı nəzərəçarpacaq dərəcədə azalır. Bu süxurlar mikroskop altında xarakterik porfir struktura malikdirlər, əsas kütlə isə mikroqranit, felzit və s. quruluşludurlar. Möhtəvilərdə isə kvarsdan, albit-oliqoklaz tərkibli plagioklazdan, nadir hallarda hornblendə, biotitə və qələvi çöl şpatına rast gəlmək olar. Kvars möhtəviləri adətən idiomorf dənələr şəklində iştirak edirlər. Qeyri-oval və bəzən isə bipiramidal formalarda müşahidə olunurlar. Bəzən əsas kütlənin təsiri ilə fenokristalların təmas zonalarında termiki təsir nəticəsində "korroziya" müşahidə olunur.

Plagioklaz fenokristalları kvarsda oxşar idiomorfluğa malikdir. İri uzun-

sov prizmatik kristallar əmələ gətirir və tərkibcə albit-oliqoklaza uyğun gəlirlər. Qələvi çöl şpatı vahid dənələr şəklində ksenomorf formada rast gəlir. Onlar kifayət qədər formasız dənələr əmələ gətirirlər. Əksər hallarda isə qismən pelitləşmişlər. Optiki sabitlərə görə ortoklaza uyğun gəlir ($2V=30-35^\circ$, $CNp=3-5^\circ$). Filiz minerallarından az miqdarda maqnetit, pirit, xalkopirit müşahidə olunur.

Qeyd etdiyimiz kimi, riolitlərin tərkiblərində kvarsın fenokristallarının azalması və plagioklazın artması ilə əlaqədar olaraq sūxur riodasitə, bəzən isə dasitə keçir. Belə keçidlərin olması turş maqmanın yer qabığı şəraitindən zəif diferensiasiyaya uğradığını göstərir. Bu prosesin reallığını riolitdən dasitə doğru dəyişmə, hətta albitin tədricən oliqoklaza keçməsi də göstərir.

Bu effuzivlərin intruziv analoqlarını Atabəy-Slavýanka, Mehrab, Gilanbir, Göydağ, Axpat intruzivlərinin tərkibində iştirak edən plagiokranitlərin timsalında da görmək olar. Belə ki, onlar da öz komaqmatitləri kimi zəif təkamülə uğramışlar. Yəni struktur və mineraloji tərkiblərinə görə mikropeqmatit, qranofir, aplitə oxşar leyko və normal plagiokranitlərə ayrıılır. Onların tərkiblərində plagioklaz iki generasiyada iştirak edir. Birinci generasiya plagioklaz polisintetik ikiləşmiş uzunsov kristallar əmələ gətirir (An_{10-15}). İkinci generasiya isə leystə oxşar qısa prizmatik (An_{5-7}) dənələr şəklində iştirak edirlər.

Kvars idiomorf olmaqla, tam üstünlük təşkil edir. Xarakterik dalğavari sönmə qabiliyyətinə malikdir. Qələvi çöl şpatı ksenomorf olmaqla plagioklazla kvarsın arasında yerləşir. Tərkibinə görə ortoklaza yaxındır ($2V=56-60^\circ$, $CNp=3-6^\circ$). Məhdud miqdarda maqnetit, biotit, hornblend iştirak edir.

Petrokimyəvi nöqtəyi-nəzərdən kvarslı plagioklazlı riolitlərin və plagiokranitlərin tam silikat analizləri 1saylı cədvəldə verilmişdir. Həmin cədvəldən göründüyü kimi yalnız dasitlərdə (cədvəl 1. an1.) silisium oksidinin konsestrasiyası digərlərinə nisbətən bir qədər azdır ($SiO_2=64,28\%$), amma dəmir oksidlərinin cəmi ($Fe_2O_3+FeO=6,53\%$) xeyli çoxdur. Bununla yanaşı belə artım maqnezium və kalsium oksidlərində də müşahidə olunur. Bu müxtəliflik sūxurun həm modal və həm də normativ mineraloji tərkiblərində də nəzərə çarpir. Belə ki, normativ kvars $22,4\%-dən$ çox deyil, amma normativ hipersten (en+fs) $12,6\%$ qismən artır (cədvəl 2. an1.).

Modal mineraloji tərkibdə kvars nisbi azalmaqla yanaşı, həm avgit tərkibli monoklinik və həm də rombik piroksen müşahidə olunur. Plagioklaz qeyd olunduğu kimi, iki generasiyada iştirak edir. Birinci generasiya yüksək temperaturlu olub, nizamlanmamış struktur optiki xüsusiyyətə malikdir. Amma ikinci generasiyada albit ($NaAlSi_3O_8=86,4\%$) xeyli turş tərkibli olub, leystvari formada iştirak edirlər. Bunların aralarında isə ksenomorf tutqun boz rəngli vahid dənələr şəklində ortoklaz ($2V=30-35^\circ$, $CNp=3-5^\circ$) iştirak edir. Mikrozond rentgen və tam silikat analizinin nəticəsinə görə onun tərkibində ortoklaz ($KAlSi_3O_8=73-76\%$) kifayət qədər iştirak edir. Amma rentgendifraktometrik analizin nəticəsinə görə ortoklaz molekulu $72-76\%$ arasında dəyişir. Triklinlik dərəcəsi fazlarının nisbətlərinə görə araşdırılmışdır. Məlum olunmuşdur ki, bu ksenomorf ortoklaz dənələri homogendirlər.

Cədvəl 1

**Lök-Qarabağ struktur-formasiya zonasının mərkəzi hissəsinin
Üst Bayos yaşı vulkanik və intruziv səxurlarının kimyəvi tərkibləri**

Oksidlər	1	2	5	8	9	11
SiO ₂	64,28	69,73	69,28	72,04	70,64	72,98
TiO ₂	0,42	0,09	0,45	0,46	0,39	0,48
Al ₂ O ₃	15,28	16,44	14,40	14,02	13,66	12,85
Fe ₂ O ₃	2,36	2,32	1,75	1,36	1,21	0,75
FeO	4,17	1,88	1,89	1,67	1,95	1,25
MnO	0,34	0,06	0,07	0,04	0,07	0,07
MgO	2,83	1,17	1,39	0,77	0,99	0,62
CaO	2,39	0,32	1,63	1,53	1,56	3,16
Na ₂ O	4,36	4,23	5,18	4,45	5,44	4,31
K ₂ O	1,24	2,25	2,14	2,54	2,20	2,88
P ₂ O ₅	0,04	0,18	0,06	0,02	0,02	0,04
İ	1,89	1,24	1,56	1,10	1,62	-
Σ	99,60	99,91	99,80	100,0	99,75	99,39

1 – dasit; 2,5 – kvarslı-plagioklazlı riolit; 8,9 – biotitli plagiocranit; 11 – leykoplagiocranit, İ – itgi

Cədvəl 2

**Lök-Qarabağ struktur-formasiya zonasının vulkanik və intruziv
səxurlarının normativ mineraloji tərkibləri**


Komponentlər	1	2	5	8	9	11
Ap	0,1	0,4	0,1	-	-	0,1
İl	0,8	0,2	0,8	0,8	0,7	0,9
Mt	3,4	3,4	2,5	2,0	1,8	1,1
Or	7,3	13,3	12,6	15,0	12,9	17,0
Ab	36,9	35,8	43,8	37,7	40,7	36,4
An	11,7	0,5	7,8	7,5	7,6	6,9
C	2,5	6,9	0,7	1,2	2,8	-
Wo	-	-	-	-	-	-
En	-	-	-	-	-	-
Fs	-	-	-	-	-	-
En	7,0	2,9	3,8	1,9	2,5	-
Fs	5,6	1,9	1,4	1,3	2,0	-
Q	22,4	33,7	24,9	31,5	28,5	30,7

Ap – apatit, İl – ilmenit, Mt – maqnetit, Or – ortoklaz, Ab – albit, An – anortit, C – korund, Wo – vollostanit, En – enstatit, Fs - ferrosillit

Riolitlərdə də qələvi çöl şpatı olduqca məhdud miqdarda iştirak edir, ksenomorfldur. Tutqun boz rənglidir, optiki sabitlərinə görə ortoklaz tərkiblidir

($2V=30-35^\circ$, $CNp=0-5^\circ$). Rentgendifraktometrik analizin nəticəsinə görə ($d_{hkl_{2or}}=4,20\text{ \AA}^\circ$) pertit albitin ($d_{hkl_{2orab}}=4,008\text{ \AA}^\circ$) zəif intensivliklə xarakterizə olunur. Bu tədqiqatın nəticəsinə uyğun olaraq, monoklinik dərəcəsi 80-85% təşkil edir. Amma ortoklaz ($\text{KAlSi}_3\text{O}_8=66-68\%$) molekulu bir qədər azalır. Albit molekulu isə 33%-ə qədər artır. Bu əlamət bu ortoklazın zəif homogenliyini göstərir.

İstər qranitoidlərdə, istərsə də onların leykokrat analoqlarında qəlevi çöl şpatının tərkibində ortoklaz molekulu xeyli azalır ($\text{KAlSi}_3\text{O}_8=58-60\%$). Eyni zamanda triklinlik dərəcəsi artır. Bununla yanaşı ortoklaz dənələri məhdud iştirak etməklə, qısa prizmatik tutqun boz rəngli fərdlər əmələ gətirirlər (şəkil 2).



Şək. 2. Lök-Qarabağ struktur-formasiya zonasının vulkanik və intruziv səxurlarının plagioklazlarının və qəlevi çöl şpatlarının üçlük Ab-An-Or diaqramda paylanması:
ab – albit; an – anortit; or – ortoklaz

Təqdim olunmuş təsvirdən göründüyü kimi kvarslı plagioriolitlər və onların intruziv plagiogranit analoqları Lök-Qarabağ struktur-formasiya zonasında üst Bayos yarusu vaxtında (166-176 mln.il bundan əvvəl) formalaşmışlar. Amma Ə.A.Sadiqovun (2019) apardığı tədqiqatlara əsasən mütləq yaşıñ təyinində iki növ sirkondan istifadə olunmuşdur. Onlardan birincisi vulkano-plutonik assosiasiyanın əmələ gəldiyi vaxtı təsdiqləyir. Digəri ksenogen mənşəli olub, bünövrə səxurlarından götürüldüyü qeyd olunur. Geodinamik aspektə ($\text{Rb-Y}+\text{Nb}$, Nb-Y , $\text{Rb-Yb}+\text{Ta}$) isə qeyd olunan nisbətlərə görə yetgin adalar qövsü şəraitində formalaşmışlar.

Bilavasitə buna görə də təhlil etdiyimiz vulkanik və intruziv komplekslər hazırda Mezotetis okeanı qabığının subduksiya prosesi nəticəsində formalaşmış yetgin adalar qövsü şəraitinə uyğun gəlir. Əksər tədqiqatçıların (M.İ.Rüstəmov 2019, Ə.A.Sadiqov 2019, D.İ.Panov 2013 və s.) nöqtəyi-nəzərlərinə görə Mezotetis okeanı Qondvana və Lavroasiya kontinentlərini bir-

birlərindən Erkən Yura (Leyas) yarusları vaxtında ayrılmışdır. Bunun nəticəsində Mezotetis okeanı Lavroasiya kontinentinin altına gömülülməyə başlamışdır. Nəticədə, yəni şimalda hazırkı Lök-Qarabağ zonasında yetgin adalar qövsü formalılmışdır. Amma həmin adalar qövsünün bünövrəsində Erkən Karbon yaşlı metamorfik şistləri Leyas mərtəbəsinin əsasında bazal konqlomeratları (200-250 m) qeyri-uyğun örtürlər. Eyni zamanda Leyas mərtəbəsinin metamorfikləşmiş qara rəngli şistlərin qalınlıqları 200 metrə çatır. Buradan belə qənaətə gəlmək olar ki, sadalanan əlamətlərlə yanaşı Lök-Qarabağ struktur-formasiya zonasının şimali-qərb və qərb davamlarında bünövrə komplekslərinin üzərində Erkən Yura yaşlı bazal konqlomeratları qeyri-uyğun yatırlar. Başqa sözlə desək, Perm, Trias yaruslarının çöküntüləri iştirak etmirler. Bu hal onunla izah olunur ki, Aralıq dənizi Qafqaz-Zaqros hissəsinin Paleotetis okeanının tədricən dayazlaşması, yaxud kolliziya prosesində təsvir etdiyimiz sahədə intensiv qalxma hadisəsi baş vermişdir.

Qeyd olunduğu kimi, kvarslı-plagioklazlı riolitlərin lava fasiyası, piroklastik fasiyanın süxurlarına nisbətən daha geniş yayılmışlar. Hətta onlar qalın zolaq formasında Xaçınçayın dərəsindən başlayaraq şimali-qərb, bəzən qərb istiqamətdə Pont dağlarına qədər izlənilir. Amma onlar və onların tufları plagioqraniit intruzivlərinin (Atabəy-Slavýanka, Mehrab, Göydağ, Çoçkan və s.) təmas zonalarında bu və ya digər dərəcədə metasomatik dəyişmə proseslərinə məruz qalmışlar. Amma adları çəkilən intruziv massivlərin Üst Yura yaşlı dayka, ştokvari kvarslı dioritlərlə təmas zonalarında termal dəyişmə daha geniş yayılmışdır. Hətta sonuncuların daha çox yayıldıqları Xarxar, Atabəy-Slavýanka sahələrində plagioqraniitlərin özləri termiki dəyişmə proseslərinə məruz qalmışlar. Bir sıra tədqiqatçılar Ramazanov V.C. və başqları (1993) hesab edirlər ki, Atabəy-Slavýanka plagioqraniit intruzivlərinin şimal-qərb təması boyunca keçən qırılmada lokallaşmış mis-porfir filizləşməsi həmin kvarslı diorit intruzivinin hidrotermal məhlullarının təsiri ilə formalılmışdır. Bu nöqtəyin nəzər təmas zonasında yerləşən həm intruziv və həm də onların effuzivlərinin intensiv metasomatik prosesə uğraması ilə təsdiqlənir. Həmin metasomatitlərdə xalkopirit, bornit və damar möhtəvi tipli filizləşmə müşahidə olunur. Qeyd etməliyik ki, Atabəy-Slavýanka, Çoçkan (Allahverdi filiz rayonu) intruziv massivlərinin yayıldığı sahələrdə filizli metasomatitlərdə törəmə kvarsitlərə, zəif qreyzenləşməyə, serisitləşməyə və propillitləşməyə rast gəlmək olur.

Amma sadalanan metasomatitlərin arasında ən geniş yayılmış törəmə kvarsitlər hesab olunur. Onlar Atabəy-Slavýanka, Texut (Çoçkan) intruzivlərinin təmas zonalarında törəmə kvarsitlərin içərisində alunitləşmə, kaolinləşmə, serisitləşmə kimi təzahür etmişlər. Burada isə xırda damar, yuvaciq, ştoka oxşar morfolojiyalı filizləşmə sahələri ayrılır.

Filiz minerallarından isə ən geniş yayılmış nisbətən aydın formalılmış pirit mineralı üstünlük təşkil edir. Həmin pirit mineralının tərkibində nəzərəçarpacaq dərəcədə nikel (0,04%) və kobalt (0,05%) iştirak edir. Hesablanmış kristallokimyəvi formullarına (cədvəl 3. an1,2) görə öz nəzəri tərkibinə uyğun

gəlir. Misin konsentrasiyası ümumi metasomatitlərdə artmaqla yanaşı xalkopirit kimi möhtəvivari formada təqdim olunmuşdur (cədvəl 3.an3,4). Onun tərkibində isə nikel, kobaltla yanaşı bir qədər sink (0,12%) iştirak edir. Həm pirit və həm də xalkopiritdə nikel və kobaltın konsentrasiyalarının olması bir daha göstərir ki, filizli hidrotermal məhlullar orta tərkibli kvarslı diorit ərintisi ilə əlaqədardır.

Bəzən filiz damarlarında iştirak edən xalkopirit möhtəvilərində kifayət qədər gümüş aşkar olunmuşdur ($\text{Ag}=4,48\text{-}5,40\%$), amma burada yenə də kobalt və nikelin müəyyən konsentrasiyaları iştirak edir (cədvəl 3. an5,6). Göstərilən filiz əmələ gətirən minerallarla yanaşı Qaradağ mis-porfir yatağında selenli sfaleritə rast gəlinir. Bu mineral bir qədər məhdud yayılmışdır. Ehtimal olunur ki, kvarslı dioritlərin subqələvi analoqlarının – monsodioritlərin hidrotermal məhlulları ilə əlaqədardır. Bununla yanaşı həm də sfaleritlərdə (cədvəl 3. an8) bir qədər kadmium aşkar olunmuşdur.

Nəhayət, hidrotermal dəyişilmiş zonalarda olan mis-porfir təzahürlərinin ətrafında sinkli, gümüşlü bornit təyin olunmuşdur. Bornit əksər hallarda xalkopirit möhtəvilərinin ətrafında haşiyə kimi iştirak edir (cədvəl 3. an9).

Cədvəl 3

Lök-Qarabağ struktur-formasiya zonasının mərkəzi hisəsinin Üst Bayos yaşı vulkanik və intruziv süxurlarının filiz əmələtgətirən minerallarının kimyəvi tərkibləri

Kompo-nen-tlər	Pirit		Xalkopirit		Gümüşlü xalkopirit		Sfalerit		Bornit
	1	2	3	4	5	6	7	8	9
Fe	46,21	46,24	30,43	30,20	28,25	29,18	7,80	8,28	12,10
Cu	0,03	0,04	33,84	34,30	32,43	32,84	-	0,25	60,92
Ti	0,03	-	-	-	-	-	-	-	-
Mn	0,01	0,02	-	0,04	-	-	-	0,10	-
Zn	-	-	-	0,12	-	-	58,46	57,60	0,18
Ag	-	0,03	-	-	5,40	4,48	-	-	0,39
Ni	0,04	0,04	0,05	0,05	0,09	0,18	-	-	-
Co	0,05	0,05	0,05	0,04	0,08	0,15	-	-	-
In	-	0,01	-	-	-	-	-	-	-
As	-	-	-	-	-	-	-	-	0,19
Cd	-	-	-	-	-	-	0,25	0,25	-
Se	-	-	-	-	-	-	-	-	-
S	53,20	52,75	34,80	34,65	32,85	32,94	33,16	33,20	25,56
Σ	99,57	99,18	99,17	99,40	99,10	99,77	99,67	99,68	99,34

Lök-Qarabağ struktur-formasiya zonasının mərkəzi hisəsinin
Üst Bayos yaşı vulkanik və intruziv sūxurlarının filiz əmələgətirən
minerallarının kimyəvi formulları

1. $(\text{Fe}_{0,997} \text{Cu}_{0,001} \text{Ni}_{0,001} \text{Co}_{0,001})_{1,0} \text{S}_2$
2. $(\text{Fe}_{1,001} \text{Cu}_{0,001} \text{Ni}_{0,001} \text{Co}_{0,001})_{1,004} \text{S}_{1,996}$
3. $(\text{Fe}_{1,007} \text{Cu}_{0,985} \text{Ni}_{0,01} \text{Co}_{0,01})_{2,012} \text{S}_{2,0}$
4. $(\text{Fe}_{0,997} \text{Cu}_{1,002} \text{Mn}_{0,001} \text{Zn}_{0,003} \text{Ni}_{0,001} \text{Co}_{0,001})\text{S}_{1,993}$
5. $(\text{Fe}_{0,967} \text{Cu}_{0,976} \text{Ag}_{0,096} \text{Ni}_{0,003} \text{Co}_{0,003})\text{S}_{1,953}$
6. $(\text{Fe}_{0,990} \text{Cu}_{0,980} \text{Ag}_{0,79} \text{Ni}_{0,003} \text{Co}_{0,003})\text{S}_{1,950}$
7. $(\text{Fe}_{0,135} \text{Zn}_{0,864} \text{Cd}_{0,002})\text{S}_{1,0}$
8. $(\text{Fe}_{0,143} \text{Zn}_{0,850} \text{Cu}_{0,004} \text{Cd}_{0,002} \text{Mn}_{0,001})\text{S}_{1,20}$
9. $(\text{Fe}_{1,093} \text{Zn}_{0,014} \text{Cu}_{4,841} \text{Ag}_{0,018})_{5,966} (\text{As}_{0,013} \text{S}_{4,021})_{4,034}$

Beləliklə, aparılmış kompleks tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Lök-Qarabağ struktur-formasiya zonasının effuziv – plagioklazlı-kvarslı riolitlər, riodasitlər və dasitlər, onların intruziv analoqları plagiokratitlər Üst Bayos yaşıdırıllar (176-166 mln. il). Eyni zamanda kvarslı-plagioklazlı riolitlər və onların məhdud miqdardakı diferensiatları stratigrafik olaraq Bayos yarusu ilə Bat yarusunun regional miqyasda sərhəddi hesab oluna bilər.

Adları çəkilən vulkanik-plutonik assosiasiyanalar Mezotetis okeanının şimalında subduksiya şəraitində palingenez yolu ilə formalılmışdır. Həmin assosiasiyanaların fiziki-kimyəvi baxımdan turş plagioklazları (albit, oliqoklaz) hipabissal şəraitdə kristallaşmışdır. Kvarslı-plagioklazlar və plagioriolitlər əsasən natriumlu petrokimyəvi seriyaya mənsub olub, məhdud miqdarda yüksək və keçid temperaturlu ortoklazın kristallaşması ilə biri digərindən fəqlənilərlər.

Qeyd olunan fasiyaların diferensiatları kvarslı diorit fazasının uçucularının və flüidlərinin təsiri ilə intensiv törəmə kvarslaşmaya, nisbətən az isə kaolinləşməyə, serisitləşməyə, qreyzenləşməyə və digər metasomatik dəyişmə proseslərinə məruz qalmışlar. Həmin metasomatitlərdə mis-porfir filizləşməsi yerləşmişdir.

ƏDƏBİYYAT

1. Абдуллаев Р.Н. Мезозойский вулканизм северо-восточной части Малого Кавказа. Изд-во АН Азерб СССР, 1963, 277 с.
2. Абдуллаев Р.Н. и др. Мезозойские магматические формации Малого Кавказа и связанные с ними эндогенные оруденение. Баку: Элм, 1988, 154с.
3. Панов Д.И. Этапы геологического развития Кавказо-Иранского сегмента средиземноморского подвижного пояса в Мезозое и Кайнозое. Бюл. о-во иси. природы отд. геол. вып. и 2013, 74-80 с.
4. Шихалибейли Э.Ш. Некоторые проблемные вопросы геологического строения и тектоники Азербайджана. Баку: Элм, 1996, 216 с.
5. Рустамов М.И. Геодинамика и магматизм Каспийско-Кавказского сегмента средиземноморского пояса в фанерозое. Баку, 2019, 543 с.
6. Рамазанов В.Г. Медно-порфировая формация Азербайджана. Автореферат на соис-кании доктора геолого-минерологических наук, 1993, Тбилиси, 60 с.

**ГЕОЛОГО-ГЕОДИНАМИЧЕСКИЕ И ПЕТРОЛОГИЧЕСКИЕ
ХАРАКТЕРИСТИКИ ФОРМИРОВАНИЯ
ПЛАГИОГРАНИТ-ПЛАГИОРИОЛИТОВЫХ ВУЛКАНО-ПЛУТОНИЧЕСКИХ
КОМПЛЕКСОВ ЛОК-КАРАБАХСКОЙ СТРУКТУРНО-ФОРМАЦИОННОЙ ЗОНЫ**

К.А.ИМАМВЕРДИЕВА, Р.А.ШАМИЕВ

РЕЗЮМЕ

В статье обосновывается, что зона структурообразования Лок-Карабах образовалась в результате субдукционного процесса ранней юры океана Мезотетис. В то же время, в результате разрушения континента Пангея-2 в конце триаса и в начале юры, плиты Восточной Европы и Гондваны были разделены. В результате ориентированного на север процесса субдукции процесс вулканизма начался вдоль северной границы мезозоя, начиная с раннего слоя Байос, который характеризуется зреющим островами. До раннего Байосского яруса основание или фундаментные породы зрелых островов Карабах-Лок-Понт покрыты базальными конгломератами толщиной 200-250 м. Над ними изображены чередующиеся мелкозернистые песчаники и глинистые сланцы толщиной 180-200 м. Показано, что во время байосского слоя бимодальные или дискретные базальт-андезибазальт-риолитовые комплексы образуются с частичной несовместимостью. Минерализация медно-порфировая по своей природе и описывается как результат термического воздействия гидротермальных растворов верхнеюрского вулканизма и плутонизма на плагиограниты и риолиты.

Ключевые слова:плагиогранит, плагиориолит, Атабек-Славянка, Лок-Карабах

**GEOLOGICAL-GEODYNAMIC AND PETROLOGICAL CHARACTERISTICS
OF FORMATIONS OF THE PLAGIOGRANITIC-PLAGIORYOLITE
VULCANO-PLUTONIC COMPLEXES OF LOK-KARABAKH
STRUCTURAL-FORMATION ZONE**

K.A.IMAMVERDIEVA, R.A.SHAMIEV

SUMMARY

The article substantiates that the Lok-Karabakh structural-formation zone was formed as a result of the subduction process of the Early Jurassic of the Mesotethys Ocean. At the same time, as a result of the destruction of the Pangea-2 continent at the end of the Triassic and the beginning of the Jurassic, the plates of Eastern Europe and Gondwana were separated. As a result of the northern-oriented subduction process, a process of volcanism has begun along the northern border of the Mesozoic, beginning with the Early Bayos stratum, which characterizes the arc of mature, mature islands. Up to the early Bayos tier, the foundation or foundation rocks of the Karabakh-Lok-Pont mature islands are covered with 200-250 m thick basal conglomerates. Above them, 180-200 m thick alternating fine-grained sandstones and clay shales are depicted. During the Bajoscian layer, bimodal - or discrete basalt-andesibasalt-rhyolite complexes are shown to be formed with partial incompatibility. The mineralization is copper-porphyry in nature and is described as the result of the thermal action of hydrothermal solutions of Upper Jurassic volcanism and plutonism on plagiogranites and rhyolites.

Key words: plagiogranite, plagioryholite, Atabek-Slavynka, Lok-Karabakh